

Xudafərin körpüləri – memarlıq tariximizin inciləri

Azərbaycan Prezidenti İlham Əliyev 18 Oktyabr – Müstəqillik Günündə xalqa növbəti qələbə müjdəsi verdi: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

Torpaqlarımızı erməni terrorçularından təmizləyən qəhrəman hərbiçilərimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı raport verdilər. Bu kadrları seyr etdikcə, dinlədikcə yenə üreyimiz qürurla doldu. Zəfər xəbəri bizi yeni qələbələrə ruhlandırdı.

Xudafərin körpülərinin erməni təcavüzündən qurtulmasına yalnız biz sevinmədik. Əcdadlarımızın ruhu da şad oldu bu xəbərdən.

Azərbaycan xalqı Xudafərinin işğaldan azad olunduğu günü böyük sevinc hissi ilə qarşıladı. Xudafərin körpülərinin işğaldan azad olunmasının mənəvi tərəfi hər kəsə aydındır. Strateji baxımdan isə Xudafərinin azad olunması düşmənin daha bir nəfəsliliyinin kəsilməsi deməkdir. Daha oradan silah-sursat,

ərzaq gələ bilməz. Ona görə də bu ərazi bizim üçün çox ciddi strateji hərbi əhəmiyyət kəsb edir. Artıq orada Dövlət Sərhəd Xidmətinin sərhəd zastavası da qurulmaqdadır.

Bu günlərdə Mədəniyyət Nazirliyi bununla bağlı bəyanat vermişdir. Bəyanatda deyilir:

“Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir. 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalmışdır. Bu da bir daha Ermənistan Respublikası tərəfindən “Silahlı münaqişə zamanı mədəni sərvətləri qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası,



“Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisi idi”.

Məlumat üçün bildirək ki, Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunmuşdur. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli,

ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olmuşdur.

Mədəniyyət Nazirliyinin bəyanatında deyilir ki, müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq, Xudafərin körpülərinin UNESCO-nun Dünya İrsi Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası tədbirlər həyata keçirilməsini nəzərdə tutur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”